



VAXTIN

İDARƏ EDİLMƏSİ

 BE|STAD

21-ci Əsrin Təhsil Təcrübəsi!

VAXTIN

İDARƏ EDİLMƏSİ

Təlim kimlər üçün nəzərdə tutulub:

Vaxt onları yox, onlar vaxtı idarə etmək istəyənlər üçün.



VAXTIN

İDARƏ EDİLMƏSİ

Təlimin məqsədi:

- Vaxtın düzgün idarə edilməsi səriştəsinin artırılması;
- Prioritetlərin düzgün bölüşdürülməsi;
- İşlərin düzgün təşkil edilməsi;
- Qərar qəbulunun effektivliyinin artırılması;
- Faydalı iş əmsalının yüksəldilməsi.

Təlimin dili:

- azərbaycan

Təlimin müddəti:

- 6 saat – 2 həftə

Təlimin başlanacağı tarix:

- iyun ayı

Təlimin formatı:

- oflayn





Təlim haqqında məlumat:

Təlim həm nəzəri, həm də praktiki bilikləri əhatə edəcək. Hər bir tematik blok təcrübədən misallar (keys study) və tapşırıqlar ilə tədris edilir. Təlimlər individual və qrup halında təşkil edilən interaktiv tapşırıqlarla həyata keçirilir. Təlim zamanı interaktiv tapşırıqların videoçəkilişi aparıla bilər. Bu, iştirakçıların prosesdən sonra özlərini kənardan izləyib obyektiv qiymət vermələri üçün həyata keçirilir. Tədris boyu suallardan ibarət test və tapşırıqlar və sorğular həyata keçirilir. Yekunda iştirakçıların bilik səviyyəsi test vasitəsi ilə yoxlanılır.

VAXTIN

İDARƏ EDİLMƏSİ

VAXTIN

İDARƏ EDİLMƏSİ

“Vaxtın idarə edilməsi” təlimin mündəricatı:

1. Vaxt – ən vacib resursdur.
2. Vaxtın effektiv planlaşdırmağın yolları.
3. Qərarların düzgün qəbul edilməsi.
4. Vaxtınızı zəbt edən amillər və onlarla mübarizə.
5. İşin düzgün təşkil etməyin yolları.



VAXTIN İDARƏ EDİLMƏSİ

Təlimçi barəsində:



Anar Həsənov

Təlim Biznes təlimçi/konsultant (Təlim və İnkişaf) Anar Həsənov tərəfindən keçirilir. Anar Həsənov 2001-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (Bakalavr, Magistratura və Doktorantura) təhsilini almış, Təlimçilər üçün təlimlər, Müştərilərlə əlaqələrin idarə edilməsi (CRM), İşgüzar etiket, Vaxtın idarə edilməsi sertifikatı proqramlarını uğurla başa vurmuşdur.

Təlimçi kimi 2010-cu ildən Parabankda, VRC Consulting, Baku Business School-da fəaliyyətə başlamışdır. Onun tərəfindən bank üçün daxili təlim paketləri və təlimçi bazası yaradılmışdır. 2012-ci ildən Baku School of Business and Economics təlim mərkəzini yaradıb təlim fəaliyyətini genişləndirmişdir. 2013-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında mühazirələr deyir. 2014-cü ildən "ASAN xidmət" in insan resursları və təlim şöbəsində fəaliyyət göstərərək qurumun 2000-dən çox əməkdaşının təlim və inkişafının təmin edilməsində iştirak edib. 2016-2017-ci illər ərzində "ASAN Radio" da təlimçi-ekspert kimi fəaliyyət göstərmişdir. "Motivasiya dəqiqələri" adı altında vətəndaşların radio üzərindən maarifləndirilməsində iştirak edib. 2017-ci ilin noyabr ayından 2019-cu ilin may ayına qədər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzinin direktoru vəzifəsində çalışıb. Azərbaycanda, Ukraynada onlarla şirkət və dövlət müəssisələrində təlimlər keçirib. Qazaxıstanda yerləşən və 46 ölkəni üzv olaraq özündə birləşdirən Astanada Dövlət Qulluğu üzrə Regional Habın ekspertidir.

100-dən artıq bank, BOKT, sığorta şirkətləri və digər özəl şirkətlər və dövlət qurumları üçün təlimlər keçib. Fransa, Türkiyə, Ukrayna, Rusiya, Belarusiya, Qazaxıstanda müxtəlif təlimlərdə iştirak etmişdir.

VAXTIN

İDARƏ EDİLMƏSİ

BEUSTAD

21-ci Əsrin Təhsil Təcrübəsi !

